

Elmira Abasova musiqişünas, pedaqoq və təşkilatçı kimi

Səmədli Samirə (ADMİU)

Fakultə: Musiqi sənəti

İxtisas: musiqi tənqid

Kurs: II

**Elmi rəhbər: sənətşünaslıq üzrə elmlər doktoru,
professor İradə Köçərli**

Respublikanın Əməkdar İncəsənət xadimi, professor, çoxsayılı elmi monoqrafiyaların, publisistik məqalələrin müəllifi Elmira Abasova (1932-2009) Azərbaycan musiqi elminin inkişafında böyük rol oynayan musiqişünas – alimdir. E.Abasova həm də səriştəli pedaqoq və bacarıqlı təşkilatçı kimi tənmişdir. O, Azərbaycanda musiqişünaslıq sənətində öz məktəbini yaratmışdır. E.Abasova Elmlər Akademiyası, Bəstəkarlar İttifaqında, eləcə də Üz. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında rektor vəzifəsində çalışdığı dövrlərdə təşkilatçı kimi mühüm işlər görmüşdür.

Geniş fəaliyyət dairəsinə malik olan E.Abbasova həm tarixi, həm də nəzəri yönümlü elmi tədqiqat işlərinin müəllifi dir. Onun musiqişünaslıq fəaliyyətinin magistral xəttini Üz. Hacıbəylinin yaradıcılığı təşkil edir. Eyni zamanda E.Abasova bir çox Azərbaycan bəstəkarları – Q.Qarayev, C.Hacıyev, Niyazi, S.Rüstəmov, R.Hacıyev və başqalarının yaradıcılığı ilə maraqlanmış, ifaçılıq sənətinin inkişafını müntəzəm surətdə izləmişdir.

E.Abasova Azərbaycan musiqişünaslığında Üz.Hacıbəyli-

nin yaradıcılıq ırsını tədqiq edən ilk musiqişünaslardan (Q.Qasımov, X.Ağayeva, X.Məlikov) sonra ilk dəfə olaraq bəstəkarın yaradıcılığını milli incəsənətin panoramı fonunda araşdırıb tədqiq etmişdir.

E.Abasovanın musiqişünaslıq ırsında Qara Qarayevin yaradıcılığı da mühüm yer tutur. Musiqişünas Q.Qarayev tematizminin milli özünəməxsusluğunu bəstəkarın Birinci və İkinci simfoniyaları, Violin ilə orkestr üçün konsertinin timsalında sırf analtik-nəzəri baxımdan hərtərəfli təhlil etmişdir. E.Abasovanın bir musiqişünas kimi muğam sənəti də maraqlandırılmış, o, bəstəkar yaradıcılığında muğam sənəti mövzusunu işıqlandırmışdır.

E.Abasovanın Azərbaycanda musiqi mədəniyyətinin və təhsilin inkişafında bir pedaqoq və təşkilatçı kimi göstərdiyi xidmətlər əvəzsizdir. 1955-ci ildən pedaqoji fəaliyyətə başlayan Elmira xanım gözəl mühazirəçi olmaqla yanaşı, həm də bacarıqlı elmi rəhbər kimi fəaliyyət göstərmişdir.

E.Abasova konservatoriyada rektor kimi çalışdığı illərdə fəal təşkilatçı olmuş, bir çox festival, müsabiqə və konfranslar keçirmişdir. Uzun illər boyu məhz onun təşkilatçılığı sayəsində Bəstəkarlar İttifaqında müxtəlif tədbirlər, Azərbaycan televiziyasında verilişlər təşkil edilmişdir.

E.Abasova konservatoriyanın Opera studiyasının inşasını başa çatdırılmış, konservatoriyanın nəzdində məktəb-studiyanın yaradılmasına dəstək olmuşdur. E.Abasovanın çoxşaxəli yaradıcılığı, elmi-publisist, pedaqoji və təşkilatçılıq sahəsində fəaliyyəti yetişən nəsl üçün bir örnəkdir.